

**Lənkəran Dövlət Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası
üzrə IV^E qrupunda 2018-ci ildə nəzərdə tutulmuş Buraxılış Yekun Dövlət
imtahanı sualları**

1) Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası

1. Fiziki tərbiyə sistemi
2. Bədən tərbiyəsinin forma və funksiyalarının xüsusiyyətləri
3. Fiziki tərbiyənin məqsədi, vəzifələri və ümumi prinsipləri
4. Fiziki tərbiyənin vasitələri
5. Fiziki tərbiyənin metodları
6. Mütəhərrik bacarıqlar və vərdişlər
7. Fiziki keyfiyyətlərin tərbiyəsi
8. Məktəblilərin fiziki tərbiyəsinin əhəmiyyəti
9. Məktəbdə bədən tərbiyəsinin məqsəd və vəzifələri
10. Bədən tərbiyəsi üzrə tədris proqramı
11. Məktəbdə bədən tərbiyəsi dərsi
12. Hissə-hissə öyrətmənin pedoqoji üstünlükləri
13. Pedoqoji təcrübə
14. Sinifdən xaric bədən tərbiyəsi və idman tədbirləri
15. Məktəbəqədər yaş fiziki inkişafın ən yüksək tempinin dövrü kimi
16. Ailədə uşaqların fiziki tərbiyəsi
17. Hərbi fiziki hazırlıq
18. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası kursu barədə anlayış və onun tədqiqat metodları
19. Fiziki tərbiyənin tərbiyənin digər tərkib hissələri ilə əlaqəsi
20. Fiziki tərbiyənin metodik prinsipləri və əsas sahələri

2) Gimnastika və onun tədrisi metodikası

1. Fiziki tərbiyə sistemində gimnastikanın yeri və əhəmiyyəti
2. Milli gimnastika sistemlərinin yaranması
3. Terminologiyanın əhəmiyyəti və yeri
4. Statiki və qüvvə hərəkətləri
5. Hərəkətlərin səciyyəsi və qamətin formalaşmasında onun rolu
6. Hazırlıq və xüsusi tibbi qruplarla keçirilən məşğələlərin xüsusiyyəti
7. Kiçik, orta və yuxarı yaşlı şagirdlərlə keçirilən gimnastika məşğələsinin məzmunu və metodikası
8. Gimnastika hərəkətlərinin öyrədilməsində didaktiki prinsiplərin həyata keçirilməsi
9. Gimnastika hərəkətlərinin öyrədilməsi metodu, vəzifələri və mərhələləri
10. Orta ahıl və yuxarı yaşlı şəxslərlə keçirilən məşğələlərin əhəmiyyəti
11. Fiziki yük və onun nizamlanması
12. Sıra hərəkətlərinin səciyyəsi
13. Yeriş və qaçış
14. Dayaqlı və dayaqsız tullanmalar
15. Dərsin quruluşu

- 16.Zallara olan gigiyenik təlabat
- 17.Texniki hazırlıq
- 18.Taktiki hazırlıq
- 19.Gimnastikanın əsas vasitələri
- 20.Müasir gimnastikanın model səciyyəsi

3) İdman oyunları

- 1.İdman oyunlarının əhəmiyyəti
- 2.Öyrətmə və məşq metodikası
- 3.İrədi keyfiyyətlərin tərbiyəsi üçün ümumi göstərişlər
- 4.Təlim məşq işlərində tətbiq edilən prinsip və metodlar
- 5.Məşqin təşkili, planlaşdırılması və uçuotu
- 6.İdman oyunlarının təşkili və keçirilməsi
- 7.Fəal fizioloji yaş xüsusiyyətlərinin nəzərə alınması
- 8.Müxtəlif yaş qrupu ilə aparılan tərbiyə işlərinin forma və metodları
- 9.Basketbol oyununun mahiyyəti və qaydaları
- 10.Basketbol oyununun yaranması və inkişafı
- 11.Basketbol oyununun texnikası və taktikası
- 12.Həndbol oyununun yaranma və inkişaf tarixi
- 13.Həndbol oyununun mahiyyəti və qaydaları
- 14.Həndbol oyununun texnikası və taktikası
- 15.Voleybol oyununun yaranması və inkişaf tarixi
- 16.Voleybol oyununun mahiyyəti və qaydaları
- 17.Voleybol oyununun texnikası və taktikasının əsas anlayışları
- 18.Futbol oyununun yaranması və inkişafı
- 19.Futbol oyununun mahiyyəti və qaydaları
- 20.Futbol oyununun texnikası və taktikası

4) Fiziki tərbiyənin təşkili və idarə olunması

1. Fiziki tərbiyənin təşkili
2. Fiziki tərbiyənin nəzəri əsasları və ümumi xarakteristikası
3. Azərbaycan Respublikası Bədən tərbiyəsi və İdman haqqında qanunu
4. İdman cəmiyyətləri və klublarının təşkili və idarə olunması
5. Ümummilli Lider Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında söylədiyi fikirlər
6. Uşaq Gənclər İdman Məktəbinin idarə olunması
7. Kütləvi bədən tərbiyəsi tədbirlərinin təşkili və idarə olunması
8. Fiziki tərbiyənin proqramı və təqvim planının tərtib olunması
9. Bədən tərbiyəsi və idman tədbirlərinin hesabatı
- 10.İdmanın idarə edilməsində iştirak edən ictimai təşkilatların rolu və fəaliyyəti
- 11.Yerli İcra Hakimiyyəti orqanlarının bədən tərbiyəsinin inkişafında rolu
- 12.İdman məktəblərinin fəaliyyəti
- 13.İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları.Uşaq Gənclər İdman Məktəbləri
- 14.İdman məktəblərində şagirdlərin hüquq və vəzifələri
- 15.İdman məktəbində həkim nəzarəti

16. Bədən tərbiyəsi kollektivinin şüurası
17. Bədən tərbiyəsi kollektivləri və onların təşkilatı quruluşunun hüquq və vəzifələri
18. Bədən tərbiyəsi kollektivində idarəetmə prosesinin təşkili
19. Kütləvi bədən tərbiyəsi sağlamlıq işlərinin sistemi
20. Bədən tərbiyəsi kollektivlərində idarəetmə orqanlarının quruluşu

5) Pedaqogika

1. Pedaqogika təlim, təhsil və tərbiyə haqqında elm kimi.
2. Azərbaycan Respublikasının Təhsil Qanunu Təhsil sahəsində dövlət siyasəti.
3. Müasir didaktik sistem. Didaktika öyrətmək nəzəriyyəsidir.
4. Müasir təlim və tədris texnologiyaları və innovasiyalar.
5. Təlim prosesi: ənənəvi və fəal təlimə müasir yanaşmalar.
6. Milli və fənn kurikulumlarının didaktik əsasları.
7. Təlim metodları – şifahi, əyani, əməli.
8. İnteraktiv təlim metodları.
9. Dərs. Müasir dərsə verilən tələblər.
10. Müəllim pedaqoji prosesdə əsas simadır.
11. Şəxsiyyət pedaqoji prosesin subyekti və obyektı kimi.
12. Təlimin başlıca vəzifələri: təhsilləndirici, tərbiyələndirici, inkişafetdirici.
13. Tərbiyəetmənin mahiyyəti və prinsipləri.
14. Tərbiyənin metod və priyomları.
15. Əqli və əxlaq tərbiyəsinin məqsəd və vəzifələri.
16. Əmək və fiziki tərbiyənin vasitə və yolları.
17. Estetik və iqtisadi tərbiyənin mahiyyəti.
18. Ekoloji və hüquq tərbiyəsinin məqsəd və vəzifələri.
19. Təhsilin məzmununu əks etdirən sənədlər: plan, proqram, milli kurikulum və standartlar.
20. Kurikulum. Təhsil standartları. Tədris planı. Tədris proqramı.

“Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı” FBK-nın 16 aprel 2018-ci il tarixli, 09 sayılı iclasında müzakirə edilib təsdiq olunmuşdur.

Fənn Birləşmə Komissiyasının sədri:

Salayev Fərid